

БАШКАЛАР АҮЛДІ АГАНДІ БАЛТАБЫ



SADIRBEK TURDUBEKOĞLU
(САДЫРБЕК ТУРДУБЕК УУЛУ) –

*1994-cü ildə Narın bölgəsinin At başı elinin
1 May kəndində doğulub.
Qırğız Dövlət Universitetinin
Filologiya fakültəsini bitirib.
Uluslararası “Nur borbor”
Yaradıcı Gənclər Akademiyasının üzvüdür.*

UŞAQÇÜN OYUNCAQ OLMAQ İSTƏRƏM

Adam deyil, dirək ola bilsəydim,
yıxılan adama bir aman üçün.
Yanıb yaxılardım, atəş olardım,
fırtına zamanı donmaman üçün.

Əgər dağ olsaydım, uca Tanrıya,
Şikayət edərdim mələkərindən.
Amansız düşmənlə hey vuruşaraq,
Mehriban ellərə sığınardım mən.

Onlar böyüklərə örnek olurlar, –
Uşaqlar dünyada qanadım, qolum...
Zərif əlləriylə tutsunlar deyə,
İstərdim onlarçın oyuncaq olum...

CAN VƏ BƏDƏN

Bir gün gələr,
öz üzümü öpərəm.
Sağ gözümdən
sol gözümə
yaş axar...
Sol əlimi
sağ əlimlə sıxaram.
Kürəyimi ənsəm ilə görərəm.

Gizli-gizli hicqıraraq,
öz-özümü
qucaram.

Varlığımı
hiss etməkçün
öz burnumu dişlərəm.
Amma
canım bədənimdən
uçunca,
nə mən özəm,
nə də kimsə tutammaz...

O an
biri
gəlib söylər:
“Bağlanma dar qəfəsə!
İndi azad,
gerçək həyat sənindir”.
“Bu aləmi dolan,
durma”
deyən vaxt,
verməyə yox cavabım..!
Kövrək ümid
və istək
var canımda.
Vücudumla
vidalaşıb uçaram.
Onu bir də
qiymətdə görərəm.

Sonuncu gün ...
Dağlar
pambıqtək uçar.
Sıralanar ağaclar.

Bir anda
vücudlar
yenə görüşər.

Mən
məsciddə
ya bir yoxsul daxmasında
parçalarını arayaram
vücudumun.
Harının kifsənmış evinə deyil,
yenə də xalqıma xidmət edərəm.

Dağlar sıgar,
tarix yatar
gözümdə.
Göz oxşayan
bir gözəlin üzündən
itirdim özümü.
Mən nə dərd çəkdimssə
onun üzündən
çəkdim.

Görünçə
özümdən getdim,
haldan düşdüm.
Əllərindən
şərbət içmək istədim.
Əgər mənim ürəyim
köksündə atsaydı,

kor gözlər
açılıb
görürdü onu...

Ürəyimin
dilinin olmaması gözəldi.
Yoxsa, ilham gəlincə
dayanmaz, qışqırardı.
Dodaqlarım
sevinsin
deyə,
içdim suyunu.
“Yox” demədi bir kərə...

Təmizlədi
can evinin
otaqlarını.
Təbiətin nurunu da
üzünə səpdi.
Paxıllıq etsinlər deyə
yaratmışdır Yaradan..!
Axı
gözəllik sevən
gözlərdə nə günah var?..



Yüz illiklər keçər
Və
sən gəlməsən də
Sənə
verə
bilmədiyim ürəyim
başqa birisinə qismət olmadan
qaynayıb-qarışar qara torpağı.
Torpaq Ürəyimdən
güllər açılar.
O gülü, o gülü
sənə versəydim...

Sən
sözümü eşidən vaxt
karıxdın.

Baxıram
üzündə gülüş gizlənib;
Düşünmə ağlımdan
əl çəkdiyimi. –
Mən sənə söylərəm
necə verəcəm
Torpaq Ürəyimdən qalxan gülləri.

Əlbət, bir gün
mənim də
bir məzarım olacaq,
Gün keçər,
məzarımdan

gül kimi güllər açar.
Rüzgar
gül bədənimi
qoxlayar, üflər keçər...
O dünyadan
sənə gül göndərərəm...

Dağların dəli yeli
qırar budaqlarımı;
Amma heç nə
və heç kim
durdura bilməz məni.
Hər nə var – qoy, olsun,
nə yoxsa, qalsın
Gəl, gül ətri duyuncá
sarıl torpaq qoluma...

(Çevirən: *Dos.Dr. Rəsmiyə SABİR*)

